

ULDUZ

№11 (630)

WWW.AZYB.AZ
WWW.AYB.AZ

AYLIQ ƏDƏBİYYAT DƏRGİSİ NOYABR 2021



4+4: rəqəmsal nəmə
"Xəzər sahillərindən Amudərya sahillərinə..."
"Aşıq Ələsgər yüksəkliyi"
Ustad dərsləri
XX əsr Ukrayna şeirindən seçmələr
Qazi Elvin İntiqamoğlunun şeirləri
Dərgidə kitab

XOCALI NIN ağır mirasi: qadınlara qarşı cəzasız qalan təcavüzlər...



ŞƏLALƏ QULUZADƏ,
Ədliyyə Nazirliyi Ədliyyə
Akademiyasının baş müəllimi

Bütövlükdə
*Azərbaycan xalqına
qarşı yönəldilmiş
Xocalı soyqırımı ağ-
laşığmaz qəddarlığı
və qeyri-insani cəza
üsulları ilə bəşər
tarixində bir vəhşilik
aktıdır. Bu soyqırımı
eyni zamanda bütün
bəşəriyyətə qarşı
tarixi bir cinayətdir.*

Heydər Əliyev

Xocalı soyqırımı dünyada baş vermiş heç bir faciə və hətta heç bir soyqırımı ilə müqayisə oluna bilməz. Bəs qadınlara qarşı baş vermiş həmin dəhşətli soyqırımı, zorakılıq cinayətlərinin beynəlxalq hüquqda ayrıca cinayət kimi cəzalandırılması mexanizmi hansı formada həyata keçirilə bilər və dünyada baş vermiş bu kimi hallarda dövlətlər və beynəlxalq qurumlar necə addım atmışdır? Bütün bunlar yazında toxunmağa və aydınlıq gətirməyə çalışdığını əsas məsələlərdəndir...

1992-ci ilin fevralında Xocalıda düşmən əsgərləri tərefindən təcavüzə uğrayan qadınlardan birinin dilindən: "13 yaşım var idi. 12 il keçirdiyim o möhtəşəm qış fəslinin on üçüncü ilini yaşayırdım. Amma bilmirdim ki, bu qış daha sərt gələcək! Kiçik bədənim təcavüzün ən dəhşətlisinə məruz qalacaq..."

XX əsrde ermənilər tərefindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soyqırımı töredilib. Onlardan ən dəhşətlisi isə Xocalı faciəsidir. İyirmi doqquz il bundan əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının mülki əhalisinə qarşı Ermənistən silahlı qüvvələri keçmiş sovet ordusunun 366-ci alayının bilavasitə iştirakı ilə misli görünməmiş soyqırımı töretmişlər. Xocalı soyqırımı dünyada baş vermiş heç bir faciə və hətta heç bir soyqırımı ilə müqayisə oluna bilməz. Bəs qadınlara qarşı baş vermiş həmin dəhşətli soyqırımı, zorakılıq cinayətlərinin beynəlxalq hüquqda ayrıca cinayət kimi cəzalandırılması mexanizmi hansı formada həyata keçirilə bilər və dünyada baş vermiş bu kimi hallarda dövlətlər və beynəlxalq qurumlar necə addım atmışdır? Bütün bunlar yazında toxunmağa və aydınlıq gətirməyə çalışdığını əsas məsələlərdəndir.

Xocalı faciəsi öz dehşəti, amansızlığı baxımından dünya tarixində dinc əhalinin kütləvi qətləmə kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçə, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sıradə dayanır. Xocalıda, xüsusilə qadınlara qarşı töredilən işgəncələr bu soyqırımı haqqında oxuyan hər kəsin qanını dondurur. Bu günə qədər dünya tarixində heç bir qadına qarşı edilmeyən işgəncələr bizim xalqın qadınlarının başına gətirilib. Onların yaşadıqları əzab-əziyyətləri həmin soyqırımı şahidlərinin dilindən eşidək:

"Ermənilər, əsasən, Xocalı şəhərindən əsir düşən hamile qadınların qarınlarını əsgər biçağı ilə cıraraq onun bətnindəki uşağı itlərə yem edir, qadının daxilinə giliz, diri pişik, ilan, qurbağa, siçan və saire doldurur, yaranı tikir və qadının əzablar içərisində ölməsinə baxırdılar. Onlar 4 yaşından 60 yaşına qədər olan bütün qız və qadınlara təcavüz edirdilər. Xocalıdan əsir düşən 6 yaşlı bir qızın zorlanmasına döze bilmeyən anası özünü kendirlə böğaraq, digəri isə işləməyə aparılarda yaba ilə özünü öldürdü. Əsir azərbaycanlı qızların içerisinde bakıre olaraq saxlanan qızlar Qarabağa qonaq gələn xaricdəki ermənilərə və bəzi xarici ölkələrin yüksək titullu məmurlarına hədiyyə edildi..."

Bu gün minlərlə qadınımız Qarabağ mühərbiələrinin yaşayan şəhidləridir. Bəli, əslində, dünyada baş vermiş bütün mühərbiələrin, soyqırımların əsl şəhidləri "yaşayan qadınlar" olub. Çünkü mühərbiələrdə kimi övladlarını itirir, kimisi ərlərini torpağa verir, uşaqlarını atasız böyütməli olurlar. Kimiləri də işgəncələrə, təcavüze və istismara məruz qalıb ömür boyu bu cinayətin izlərini ruhlarında daşıyırlar.

Səkkiz gün erməni əsirliyində qalan Dürdanə Ağayeva: "Əsirlikdə olduğum günlərdə hər an ölməyim üçün dua etmişəm. Allahdan özümə ölüm istəmişəm. Ordan xilas olub gələndən sonra da üç dəfə özümə qəsd etmək istəmişəm. Birçə anama görə dayanmışam. Çünkü yaziq anam biz əsirlikdə olanda çox zümlər çəkib. Gəlib-gedəndən övlad soraq-

layıb, bala dərdi çəkib. Deyir, "elnən gələn dərd-bələni toy-bayram kimi qəbul etməliyik". Mən də elnən gələn dərdi qəbul edib susdum. Özümə qapandım, hissərimi, o dərdi-qəmi ürəyimdə boğdum..."

Ümumiyyətlə, silahlı münaqişələr zamanı qadınlara qarşı baş verən zorakılıq halları ayrıca cinayət kimi cəzalandırılmalıdır. Hesab edirik ki, problemin mahiyyətinin tam açıqlanması üçün ona beynəlxalq humanitar hüquq müstəvisindən yanaşma daha səmərəli olardı. Məlumdur ki, beynəlxalq humanitar hüquq (BHH) silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdırın və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönələn beynəlxalq hüququn ən qədim və mühüm sahələrindən biridir.

BHH müddəaları həmişə insanın tələbatının ödənilməsinə yönəlib. Bu meyara əsaslanmaqla onun iki əsas məqsədə xidmet etməsini qeyd etmək olar: birincisi – kombatant olmayanları, yəni mülki şəxsləri, o cümlədən sıradan çıxmış hərbi qulluqçuların həyatını və ləyaqətini müdafiə etmək, onlarla humanist rəftarı təmin etmək; ikincisi – seçimsiz zorakılığın və artıq əzab-əziyyətin qarşısını almaq üçün döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmaq və ya qadağan etmək. Bu məqsədlərin həyata keçirilməsi müstəvisində müvafiq olaraq BHH Cənəvə hüququ və Haqq-a hüququ adlandırılmaqla iki hissədən ibarət olması nəzəriyyə və praktikada birmənalı olaraq öz təsbitini tapıb.

Bəs qadınlara qarşı zorakılığı qadağan edən və bu zorakılığa qarşı beynəlxalq mübarizəni nəzərdə tutan beynəlxalq hüquq normaları (daha dəqiq: beynəlxalq insan hüquqları hüququ (BİHH) silahlı münaqişələr dövründə qadınlara qarşı edilən zorakılığın təzahür formalarını da qadağan edirmi və ya həmin zorakılıq formalarının qadağan edilməsi üçün təkmil hüquqi göstərişlər nəzərdə tutmur?

İlk önce onu qeyd edək ki, müasir beynəlxalq hüquq elmində və doktrinada BHH və BİHH qarşılıqlı əlaqəsinə dair fərqli yanaşmaların mövcud olması na baxmayaraq hər iki hüquq sahəsinin insan hüquqlarını müdafiə etmək kimi ümumi məqsədlərə malik olması qeyd olunur. Heç şübhəsiz, insan hüquqları və beynəlxalq humanitar hüquq insan şəxsiyyətinin müdafiəsinə xidmet etsə də, zahirən eyni məqsədlərə malik deyil və bu da onların tətbiq sahəsinin müxtəlifliyi ilə bağlıdır.

Problemin beynəlxalq qanunvericilik müstəvisində tənzimlənməsinin vəziyyətinə gəldikdə isə biz vəziyyətin fərqli müstəvidə cərəyan etdiyinin şahidi oluruq. Bunun isə əsas səbəbləri aşağıdakılardır: birincisi, dinc vaxtlarda tətbiq üçün nəzərdə tutulan insan hüquqları üzrə konvensiyaların əksər müddəaları (məsələn, "Mülki və siyasi hüquqlar haqqında pact", CEDAW, AİHK) silahlı münaqişə xüsusiyyətləri nəzərə alınmadan hazırlanmışdır və həmin aktların tətbiq sferası müvafiq dövlətlərin ərazisində olan şəxslərin hüquqlarının müdafiəsinin təminini nəzərdə tutur, lakin həmin ərazinin hüdudlarından kənardə silahlı münaqişə hallarında bu cür müdafiənin eyni dərəcədə zəruri olmasına baxmayıaraq bunu nəzərdə tutmur; ikincisi, həmin aktlarda insan hüquqlarına aid olan təminatlar və orada nəzərdə tutulan məhdudiyyətlər silahlı münaqişə hallarında zəruri müdafiəni təmin etmək üçün yetərli deyildir; üçüncüüsü, bu konvensiyaların silahlı münaqişələr dövründə insan hüquqlarının müdafiəsinə təminat təqdim edə bilməməsinin səbəblərindən biri BHH-yə dair konvensiyaların və digər aktların



Hesab edirəm ki, silahlı münaqişələr zamanı qadınlara qarşı zorakılığın bütün təzahür formalarının qarşısının alınması və bu əsasda dövlətlərin əməkdaşlığının gücləndirilməsinin ən səmərəli yolu bütün dövlətlərin Beynəlxalq Cinayət Məhkəməsinin statutuna qoşulmasıdır...

spesifik tənzimetmə predmetinə malik olması ilə bağlıdır; dördüncüsü, insan hüquqlarına dair konvensiyaların məqsədini ayrı-ayrı fəndlərin şəxsiyyət kimi inkişafına, onların şəxsi, sosial, siyasi və iqtisadi hüquqlarının təmin olunmasına və həyata keçirilməsinə hərəkəfli imkanın yaradılmasına xidmət etməkdir; BHH isə silahlı münaqişələr zamanı insanın ləyaqətini itirmədən bütün təhlükə və zorakılıqlara dözməsi, onları dəf etmək üçün şəraitin yaradılmasına, həmin məşəqqətlərə düşər olan şəxslərin qorunmasına xidmət etməkdir; beşinci, BHH-yə riayət olunması özürün nəzarət mexanizminə və tətbiq olunan sanksiyaların hüquqi rejiminə görə fərqli cəhətə malikdir. Bele ki, onun normalalarının ciddi pozuntusu beynəlxalq cinayət hesab olunmaqla ikili məsuliyyət doğurur – bir tərəfdə dövlətin beynəlxalq hüquqi məsuliyyəti, digər tərəfdə isə fiziki şəxsin beynəlxalq cinayət məsuliyyəti.

HAŞİYƏ. Silahlı münaqişələr zamanı qadın, uşaq, ahil insanlara hörmətlə yanaşılma müqəddəs Qurani-Kərimin dəyər və hökmərindəndir. Muhəmməd Peygəmbər (s) döyüşülərə qadınları, uşaqları, kölələri öldürməməyi, evləri yandırıb xarabaya çevirməməyi tapşırılmışdı...

Əlli milyondan çox insanın həyatına son qoymuş II Dünya müharibəsində istər keçmiş SSRİ ərazisində, istərsə də Almaniyanın özü də daxil olmaqla hərbi əməliyyatların baş verdiyi Avropa ölkələrində qadınların kütləvi şəkildə zorlanması həmin müharibənin qəcəlizməz adəti hesab edilmiş və hətta bu kimi cinayətlərin ört-basdır edilməsinə məxfilik kodu tətbiq edilmişdir. Problemin ən dramatik tərəfi isə ondan ibarət idi ki, alman canilerini cəzalandırmaq üçün təsis edilmiş Nürnberg Hərbi Tribunalının nizamnaməsində, II Dünya müharibəsi dövründə cinsi zorakılıq nə qədər geniş yayılmış olsa da, zorlama müharibə cinayətlərinin siyahısına daxil edilməmişdir.

Nürnberg prosesindən fərqli olaraq Tokio tribunalının ittiham aktlarında zorlamaya görə ittiham nəzərdə tutulub və bir neçə təqsirli şəxs həmin əməllərə görə mühakimə olunub.

II Dünya müharibəsi zamanı qadınlara qarşı tərədilən zorakılıq aktlarına görə əsgərlərin cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılmasına əngəl yaranan əsas səbəblərdən biri həmin dövrdə birbaşa beynəlxalq-hüquqi qadağanın olmaması idi. II Dünya müharibəsinin başa çatması, BMT nizamnaməsinin qəbul edilməsi və onda insan hüquqlarına hörmətin bəyan edilməsi və dəstəklənməsi professor Lətif Hüseynovun vurğulduğu kimi, insan hüquqlarının beynəlxalq səviyyəyə çıxmasına və dövlətlərin müvafiq öhdəlikləri şəklində təsbit edilməsinə səbəb olmuşdur. Məhz BMT nizamnaməsi qəbul edildikdən sonra insan hüquqlarına dair universal və regional normalar sistemi formalşamaga və bu normalara əməl olunması üzərində nəzarət həyata keçirməli olan çoxsaylı beynəlxalq mexanizmlər təsis olunmağa başladı.

Silahlı münaqişələr zamanı qadınlara qarşı zorakılığın ən təhlükeli və geniş yayılmış təzahür forması kimi zorlamanın qadağan edilməsinə dair göstəriş ilk dəfə "Müharibə za-

manı mülki şəxslərin müdafiəsinə dair IV Cənəvrə konvensiyası"nın 27-ci maddəsinin 2-ci hissəsində təsbit olunub. Orada vurgulanır ki, qadınlar onların şərəfinə hər cür qəsdlərdən, xüsusən zorlanmadan, fahişəliyə məcbur edilməkdən və ya onların mənəviyyatına hər hansı digər qəsdlərdən xüsusi qorunmalıdır. Bu maddə silahlı münaqişələr dövründə zorlamanın qəbuledilməz olduğuna dair gecikmiş bir faktı tanışa da, əfsuslar olsun ki, bu əməlin real həyatda doğurduğu nəticələri, dərəcəsi və ağırlığı nədənsə beynəlxalq qanunvericiliyin diqqətindən kənarda qalmış və həmin əməl III Cənəvrə konvensiyasının 130-cu maddəsində sadalanan beynəlxalq humanitar hüququn ciddi pozuntularının sistemine daxil edilməmişdir. Halbuki III Cənəvrə konvensiyasının 129-cu maddəsi dövlətlərin üzərinə belə bir öhdəlik qoyur ki, 130-cu maddədə sadalanan BHH ciddi pozuntu hesab edilən əməlləri törətməkdə təqsirli bilinən şəxsləri axtarıb tapmalı, onları məsuliyyətə cəlb edib cəzalandırmaq üçün zəruri tədbirlər görməlidirlər.

I və II əlavə protokollarda da qadınlara qarşı ayrı-seçkililik və zorakılıq əməllərinin qarşısının alınmasına yönəlik və daha çox "ümumi formada" təsbit olunmuş müddəalara rast gəlmək mümkündür. I əlavə protokolun əsas təminatlardan bəhs edən 75-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, silahlı münaqişə ilə bağlı səbəblərə görə azadlığı məhdudlaşdırılmış qadınlar kişilərdən ayrı binalarda saxlanılırlar. Onlar bilavasitə qadınların nəzarəti altında olurlar. Lakin ailələr tutulduğda və ya interne edildikdə onlar imkan daxilində eyni yere salınır və ayrıca ailələr şəklində saxlanılırlar. Bu maddədə əks olunan "qadınlar kişilərdən ayrı binalarda saxlanılırlar" ifadəsi qadınlara qarşı mümkün zorakılığın qarşısının alınmasına xidmət edən qabaqlayıcı tədbir kimi qeyd olu-

na bilər (Xocalıda girov götürülen azərbaycanlı kişilər və qadınlar eyni otaqda saxlanılır, insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə, işgəncələrə məruz qalırdılar).

BMT-nin Təhlükəsizlik Şurasının 19 iyun 2008-ci il 1820 sayılı "qadınlar, sülh və təhlükəsizlik" qətnaməsi silahlı münaqişə tərəflərində aşağıdakı mühüm problemlərin qarşısının alınması üçün texirəsalınmaz tədbirlərin qəbul edilməsini teləb edir: cinsi zorakılığı dayandırmaq, hərbi komandanlığın məsuliyyətini gücləndirmək, o cümlədən vətəndaşları cinsi zorakılıqdan müdafiə etmək, cinsi zorakılıqla əlaqədar olan hərbi cinayətlərin tərədilmesi həlinda amnistiyani ciddiyyi ilə qadağan etmək və s. Qətnamədə etiraf olunur ki, qadınlar və qızlar mütəmadi olaraq cinsi zorakılığa məruz qalmaqla yanaşı, həmçinin alçaltma, təzyiqetmə və qorxu yaratma məqsədilə hərbi taktika qismində də istifadə olunurlar.

Təcavüzkar ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərdə, xüsusən də qeyd etdiyimiz kimi Xocalıda, təbii ki, müxtəlif motiv və məqsədlər altında qadınlar və qızlar kütləvi şəkildə zorakılıqlara və cinsi istismara məruz qalmışlar.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin statutunda nəzərdə tutulan müharibə cinayətlərinin, demək olar, eksəriyyəti Azərbaycan Respublikası Cinayət Məccələsinin müharibə cinayətlərinə həsr olunmuş XVII fəsilinə transformasiya edilmişdir, baxmayaraq ki Azərbaycan Respublikası indiyə kimi həmin statutun iştirakçısı deyildir.

Hesab edirəm ki, silahlı münaqişələr, müharibələr zamanı qadınlara qarşı zorakılığın bütün təzahür formalarının qarşısının alınması və bu əsasda dövlətlərin əməkdaşlığının gücləndirilməsinin ən səmərəli yolu bütün dövlətlərin Beynəlxalq Cinayət Məhkəməsinin statutuna qoşulmasıdır.